

TOPÇUBAŞOV MƏHKƏMƏ MÜSABİQƏSİ 2017



QAYDALAR

TƏŞKİLATÇILAR



Bakı Dövlət Universiteti Hüquq fakültəsi
Tələbə Elmi Cəmiyyəti



ABŞ Təhsilli Azərbaycanlı Məzunlar
İctimai Birliyi

Vebsayt: moot.bsulawss.org

E-poçt: moot@bsulawss.org

I. ÜMUMİ MÜDDƏALAR.....	1
A. Komandalar.....	1
B. Komandaların iştirakı.....	2
C. İştirak məhdudiyyəti.....	2
D. Xaricdən dəstək və araşdırma	2
E. Tələbə Elmi Cəmiyyətinin (TEC) rolu	3
II. BRİFLƏR.....	3
A. Format	3
B. Göndərmə	4
C. Briflər üzərində sonrakı səlahiyyət	4
D. Yazı tələbi	4
III. ŞİFAHİ ÇƏKIŞMƏLƏR.....	5
A. Müddət	5
B. İstinad	5
C. Çap olunmuş briflərin təqdimatı	5
D. Çıxış	5
E. Şifahi çəkişmə ərzində kommunikasiya	5
F. Yarım-final və Final Raundları.....	5
IV. TƏTBİQ OLUNAN HÜQUQ	6
A. Tətbiq oluna bilən qanunlar	6
B. Xarici ölkələrin hüquq praktikası və hüquqi doktrinalar	6
V. QIYMƏTLƏNDİRMƏ.....	6
A. Ümumi olaraq qiymətləndirmə	6
B. Komanda qiymətləndirməsi	6
C. İrəliləyən komandaların seçilməsi.....	6
D. Komanda xallarının paylaşılması.....	7
VI. CƏZALAR.....	7

Topçubaşov Məhkəmə Müsabiqəsi (bundan sonra **Müsabiqə**; müsabiqənin ingiliscə rəsmi adı: Topchubashov Moot Court Competition) Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC)¹ və ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən təşkil edilən 3 (üç) Raunddan ibarət müsabiqədir. Təşkilatçılar Azərbaycanda milli hüquqa və sırf hüquqi argumentə əsaslanan ilk belə bir müsabiqəni keçirməkdən qürur duyur.

Müsabiqə Seçim, Yarım-final və Final raundlarından ibarətdir və həmin raundlar bu Qaydalarla tənzimlənir.

Qaydalar ilə bağlı suallar rəsmi Müsabiqə e-poçtuna yönləndirilməlidir: moot@bsulawss.org

I. ÜMUMİ MÜDDƏALAR

A. Komandalar

1. Uyğunluq. Müsabiqədə üzvləri 2, 3, 4-cü kurs bakalavr və magistr təhsili alan hüquq tələbələri olan komandalar iştirak edə bilər.
2. Qeydiyyat. İştirak etmək istəyən komandalar müvafiq veb-saytda – www.moot.bsulawss.org – qeydiyyatdan keçməlidir.
3. Komanda nömrəsi. Qeydiyyatdan keçdikdən sonra hər bir komanda qeydiyyat sırasına müvafiq olaraq nömrələnəcəkdir. Daha sonra komanda göstəricisi kimi bu nömrə istifadə olunacaqdır.
4. Say. Seçim Raundunda iştirak edən hər bir komanda qeydiyyat zamanı 4 (dörd) üzv müəyyənləşdirməlidir. Əgər üzvlərdən biri komandanı tərk edərsə, həmin yerin əvəzləşdirilməsi **I. A. 6** hissəsində göstərilmiş qaydalara uyğun həyata keçirilir. Seçim Raundundan imtina və komanda üzvlərinin əvəzləşdirilməsinin son tarixi Seçim Raundu Cədvəlində qeyd olunur.
5. Kapitanlar. Hər bir komanda üzvlərindən birini komanda kapitanı təyin etməlidir. Kapitan Təşkilatçıya işlək mobil nömrə və e-poçt ünvanı verməlidir.
6. Komanda və ya komanda üzvlərinin Müsabiqədən imtinası və komanda üzvünün dəyişdirilməsi. Seçim Raundu Cədvəlində komandanın Müsabiqədən imtinası və ya komanda üzvünün dəyişdirilməsi barəsində məlumatın verilməsinin son tarixi (**imtina/dəyişdirilmə son tarixi**) müəyyənləşdirilir. Əgər üzv imtina/dəyişdirilmə son tarixindən əvvəl komandanı tərk edərsə, üzvün dəyişdirilməsi barədə məlumat Təşkilatçıya verilir və bu məlumat imtina/dəyişdirilmə son tarixindən əvvəl verildiyi təqdirdə dəyişdirilmə həyata keçirilə bilər. Bütün komanda Müsabiqədən yalnız özlərinin çıxması barədə məlumatı Təşkilatçıya imtina/dəyişdirilmə son tarixindən öncə verərsə Müsabiqəni tərk edə bilər. İmtina/dəyişdirilmə son tarixinə kimi 4 (dörd) nəfərdən az üzvü olan komanda Müsabiqədən xaric edilmiş sayılır.

¹ Qaydalarda TEC bundan sonra Təşkilatçı adlanacaqdır.

7. Şifahi çəkişmədə iştirak etməmə. Bu müddəa Seçim Raundunun İkinci Mərhələsinə keçmiş komandalara aiddir. Bu Müsabiqə ciddi elmi müsabiqədir. Əgər üzvlərdən hansısa biri cədvələ uyğun şifahi çəkişmədə iştirak etməzsə, Yarım-final və Finalda iştirakdan məhrum olur. Lakin həmin komanda hələ də digər şifahi çəkişmələrdə iştirak etməlidir.

8. Vicdanlılıq prinsipi (xoş niyyətlilik). Hər bir iştirakçıdan briflərin hazırlanmasında və şifahi çəkişmədə iştirak zamanı vicdanlılıq prinsipinə əməl etmələri tələb olunur. Bu prinsipə əməl olunmadığı ortaya çıxarsa qiymətləndirmədə bu pozuntu nəzərə alınır.

B. Komandaların iştirakı

1. Cütlüklər. Hər bir komanda iki cütə ayrılan 4 (dörd) nəfər üzvdən ibarət olur. Həmin cütlərdən biri iddiaçı, digəri isə cavabdeh qismində şifahi çəkişmələrdə çıxış etmək üçün təyin edilir. Müsabiqə boyu bu cütlüklərin təyinatı dəyişdirilmədən saxlanılır.

2. İştirak məsuliyyəti.

i. Hər bir komanda Seçim Raundunun birinci Mərhələsi üçün “iddia brifi” və “cavab brifi” yazmalıdır.

İddia və cavab briflərinin qiymətləndirilməsindən ən yaxşı nəticə göstərən 8 (səkkiz) komanda Seçim Raundunun İkinci Mərhələsinə keçir və həmin komandaların hər biri:

ii. iki müxtəlif komanda ilə şifahi çəkişmədə iştirak edir.

iii. həmin komandaların hər birinin iddiaçı cütü başqa bir komandanın cavabdeh cütü ilə, cavabdeh cütü isə digər bir komandanın iddiaçı cütü ilə şifahi çəkişmədə iştirak edəcək.

C. İştirak məhdudiyyəti

Bir dəfə Müsabiqənin Seçim Raundunun İkinci Mərhələsinə keçmiş iştirakçı sonrakı illərin Müsabiqələrində iştirak edə bilməz.

D. Xaricdən dəstək və araşdırma

1. Xaricdən dəstək. Müsabiqədə iştirak komanda işidir. Heç bir komanda üzvü Müsabiqənin hər hansı bir mərhələsində müsabiqə işi ilə bağlı onun komandasında olmayan hər hansı bir şəxslə məsləhətləşə, kömək ala, təklif qəbul edə bilməz. Bu qaydanı pozan istənilən komanda Müsabiqədən uzaqlaşdırılacaq və komandanın hər bir üzvünün akademik ləyaqətsizliyi barədə müvafiq rəhbərliyə məlumat veriləcəkdir.

2. Araşdırma. Araşdırmada istifadə olunan mənbələr akademik cəhətdən etibarlı olmalıdır. *HeinOnline*, *LEXIS*, *Westlaw* və digər etibarlı akademik internet resurslarından istifadəyə də icazə verilir.

E. Tələbə Elmi Cəmiyyətinin (TEC) rolu

1. TEC. TEC fakültədə akademik fəaliyyətləri həyata keçirən təşkilatdır. O, Topçubaşov Məhkəmə Müsabiqəsinin təşkilatçısı və idarəçisi kimi çıxış edir. Koordinatorlar TEC İdarə Heyətindən seçilir. Müvafiq qaydada TEC İdarə Heyəti üzvləri və Müsabiqə koordinatorları olmuş şəxslər Müsabiqə iştirakçısı ola bilməzlər.
2. Mübahisələr. Qaydalar ilə bağlı mübahisələrin həllini Təşkilatçı müəyyən edir. Koordinatorlar komanda fərdləri arasında mübahisələri həll edə, yaxud vasitəçilik edə bilməzlər. Heç bir koordinator Qaydalarla bağlı mübahisələr istisna olmaqla, digər mübahisələrin həllində və ya komandalar arasındakı mübahisələrdə vasitəçilik etməyəcəklər.

II. BRİFLƏR

A. Format

1. İçindəkilər. Brifə aşağıdakı hissələr daxildir.

- (i) Üz qabığı. Üz qabığı aşağıdakı məlumatlardan ibarət olur:
 1. brifin tanımlayıcısı (komanda nömrəsi və tərəfin təyinat işarəedicisi)
 2. məhkəmə adı (*Topçubaşov Rayon Məhkəməsi*);
 2. tərəflərin təyinatı (iddiaçı/cavabdeh) ilə birgə adları;
 3. brifin təyinatı (iddiaçı yaxud cavabdeh).
 4. Brifin verilmə tarixi.

Üz qabığında komanda üzvlərinin adlarından istifadə oluna bilməz.

- (ii) Mündəricat. Mündəricatda brifin içindəki hissələr (mənbələr, giriş, faktlar, arqumentlər (və alt-arqumentlər), icmal, müraciət) və həmin hissələrin yerləşdiyi səhifələr müvafiq qaydada göstərilir.

- (iii) İstifadə olunmuş mənbələr. Bu hissədə brifdə istifadə olunmuş mənbələr və həmin mənbələrə istinadların edildiyi brifin müvafiq səhifələrinin nömrələri göstərilir. Mənbələr hüquqi qüvvəsinə görə qruplaşdırılır (konstitusiyalar, referendumla qəbul edilmiş aktlar, qanunlar, fərmanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları, digər normativ aktlar, qeyri-normativ hüquqi aktlar, məhkəmə işləri, kitablar, məqalələr və s.; göstərilənlər milli və beynəlxalq hüquq yaxud digər ölkələrin hüququ başlıqlar altında da ayrı-ayrı qruplaşdırıla bilər).

- (iv) Giriş. Girişdə əsasən iddianın kim tərəfindən irəli sürülməsi, kimə qarşı irəli sürülməsi qısaca əks olunur. Brifin kimin iddiasını dəstəklədiyini, brifin yazılmasına və ya iddianın qaldırılmasına gətirib çıxaran əməlin də əlavə edilməsi mümkündür. Yuxarıdakı kontekst daxilində hər hansı genişləndirmə də edilə bilər.

- (v) Faktlar və ya Faktların təqdimatı. Bu hissədə hüquqi mübahisəyə gətirib çıxarmış və tərəf üçün əhəmiyyət kəsb edən faktlar təqdim edilir.

- (vi) Arqumentlərin xülasəsi. Bu hissədə arqumentlər kiçik həcmdə elə təqdim olunur ki, tərəfin bütün arqumentlərini qısaca ifadə edilsin.
 - (vii) Arqumentlər. Burada iddia tərəfinin məhkəmə qarşısındakı tələblərinə müvafiq arqumentlər və onların alt-arqumentləri, cavabdeh tərəfinin isə həmin tələblərin təkzibinə yönəlmiş və ya Müsəbiqə İşində təqdim olunan cavabdeh tərəfin qarşı iddiaları və ya cavabları üzərində qurulmuş müvafiq arqumentlər və onların alt-arqumentləri təqdim edilir.
 - (viii) Məhkəməyə müraciət. Bu hissədə isə tərəfin məhkəmədən xahiş və ya istəkləri yer alır.
2. Uzunluq. Hər brif yuxarıdakı bütün hissələr daxil edilməklə maksimum 4500 söz ola bilər.
 3. İstinadlar. İstinadlar BDU Tələbə Hüquq Jurnalının istinadlarla bağlı tələblərinə uyğun olmalıdır: <http://lr.bsulawss.org/submission/policy>

B. Göndərmə

1. Tarix. Bütün briflər Müsəbiqə Cədvəlində göstərilən tarixə kimi təqdim olunmalıdır.
2. Elektron göndərmə. Cədvələ uyğun son tarixə qədər hər brifin Təşkilatçıya bütöv, Microsoft Word (*.docx) formatlı elektron nüsxəsini müəyyən olunmuş qaydada göndərməlidir. Hər nüsxənin adı komanda nömrəsindən (1) və brifin **iddiaçı** və ya **cavabdeh** aid olmasını göstərmək üçün müvafiq olaraq "I" və ya "C" hərflərindən (2) ibarət olur. Təşkilatçı elektron versiyayı, başqa məqsədlərlə birgə, briflərin yuxarıda göstərilən söz sayı limitlərinə uyğunluğunu təsdiq etmək üçün istifadə edir.
3. Əks tərəflərin brifləri ilə təminat. Seçimlərin 2-ci mərhələsinə keçən komandalar qarşılaşacaqları rəqib komandaların müvafiq briflərini Seçim Raundu Cədvəlində göstərilmiş vaxta uyğun olaraq əldə edə biləcəklər.

C. Briflər üzərində sonrakı səlahiyyət

Bütün göndərilən briflər Təşkilatçının səlahiyyətinə keçir. Brifləri Təşkilatçı öz diskresion səlahiyyəti daxilində sonrakı illərdə başqa iştirakçılar tərəfindən nümunə kimi oxunula bilməsi də daxil olmaqla müxtəlif qanuni məqsədlər üçün istifadə edə bilər.

D. Yazı tələbi

Brifdə istifadə olunan yazı şrifti *Times New Roman*, sətir aralığı 1 (bir), yazının ölçüsü 12 olmalıdır. Başlıqlar yazının digər hissələrindən fərqləndirilmək üçün bir qədər böyük ölçülərlə verilməlidir. Brifin üzə bu tələblərə uyğun olmadan, yəni fərqli stildə tərtib oluna bilər.

III. ŞİFAHİ ÇƏKIŞMƏLƏR

A. Müddət

Hər tərəfin şifahi çəkişmə üçün vaxtı 35 (otuz beş) dəqiqə ilə məhdudlaşır. Hər bir tərəf bu vaxtın 5 (beş) dəqiqəsini təkzib üçün saxlaya bilər. Bir komanda üzvü bir şifahi çəkişmədə 20 (iyirmi) dəqiqədən artıq çıxış edə bilməz. Komandanın ilk oralisti həmkarı ilə arasında olan vaxt bölgüsünü və təkziblə bağlı olan vaxt bölgüsünü çıxışının əvvəlində qeyd etməlidir. Hakimlərin verdiyi suallara cavab da oralistin çıxış etdiyi vaxta daxildir. Hakim(lər)in istəyi ilə oralist vaxt bitəndən sonra da sual(lar) a cavabı davam etdirə bilər.

B. İstinad

Hər bir iştirakçı komandanın tərtib etdiyi hər hansı brifdə istinad olunub-olunmamasından asılı olmayaraq, şifahi çəkişmədə qanunvericiliyə, məhkəmə işinə və ya nəşrə istinad edilə bilər. İştirakçı briflər daxilində göstərilməyən şifahi çəkişmədəki istinadlar üçün istinadın sözbəsöz tərtibatını təqdim etməlidir. Bu təqdimat qarşı tərəfə 1 (bir) nüsxədə və hakimlərin hər birinə 1 (bir) nüsxədə edilməlidir. Belə təqdimatın edilməməsi cəza ilə nəticələnir. İştirakçının əlavə brif təqdim etməyə icazəsi yoxdur.

C. Çap olunmuş briflərin təqdimatı

Hər bir şifahi çəkişmədə iştirak edən komanda çəkişmə hakimlərin sayı qədər və çəkişmədə iştirak etdiyi müvafiq tərəfin təyinatına uyğun (iddiaçı və ya cavabdeh) çap olunmuş briflərini təqdim edir.

D. Çıxış

Seçim Raundunun şifahi çəkişmələrində iddiaçı tərəf çıxışını Müsəbiqə İşində göstərilmiş məhkəmə qarşısında qaldırılan tələblər əsasında, cavabdeh tərəf isə həmin tələblərin təkzibi əsasında və ya Müsəbiqə İşində təqdim olunan cavabdeh tərəfin qarşı iddiaları və ya cavabları əsasında edəcək. Çıxış zamanı oralistin komanda üzvü və ya üzvləri, yaxud da digər kənar şəxslə əlaqə saxlaması qadağan olunur.

E. Şifahi çəkişmə ərzində kommunikasiya

Çəkişmə zamanı çəkişmə tərəfi olan komanda üzvləri arasında kommunikasiya və ya müzakirə yalnız yazı ilə edilə bilər və mobil cihazlardan, eləcə də digər bu kimi texniki vasitələrdən istifadə qadağandır.

F. Yarım-final və Final Raundları

1. Şifahi çəkişmələrlə bağlı digər müddəalar Yarım-final və Final Raundlarında da tətbiq olunur.
2. Həm Yarım-final, həm də Final Raunduna keçən komandalar arasında püşkatma keçirilməklə hansı komandanın iddiaçı yaxud cavabdeh kimi çıxış edəcəyi müəyyən olunur.
3. Yarım-finala və ya Finala keçən komandalar əvvəlki raundda çəkişmişlərsə, əvvəlki raundda iddiaçı olan komanda sonrakı raundda cavabdeh kimi, cavabdeh olan komanda isə iddiaçı kimi çıxış edəcək.

IV. TƏTBİQ OLUNAN HÜQUQ

A. Tətbiq oluna bilən qanunlar

Seçimlər zamanı iş Azərbaycan Respublikasının yurisdiksiyasında olan xəyali *Topçubashov Rayon Məhkəməsində* aparılır. Azərbaycan Respublikası Qanunvericiliyinə daxil olan bütün aktlar (eləcə də, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr) tətbiq oluna bilər.

B. Xarici ölkələrin hüquq praktikası və hüquqi doktrinalar

Arqumentlərin əsaslandırılması üçün xarici ölkələrin hüquq praktikasına və hüquq doktrinalarına da istinad edilə bilər.

V. QIYMƏTLƏNDİRMƏ

A. Ümumi olaraq qiymətləndirmə

1. İddia brifini qiymətləndirmə. İddiaçının brifinin 0-100 aralıqlı qiymətləndirilməsini Müsabiqə Hakimləri həyata keçirəcək. İddiaçının brifinin qiymətləndirilməsi anonim həyata keçirilir.
2. Cavab brifini qiymətləndirmə. Cavab briflərinin iddia brifləri ilə eyni qaydada 0-100 aralıqlı qiymətləndirilməsi həyata keçiriləcək.
3. Şifahi çıxışların qiymətləndirilməsi. Hər bir çəkişmədə hakimlik edənlər hər iki tərəfin 0-100 aralıqlı qiymətləndirilməsini həyata keçirəcək.
4. Qiymətləndirmə qaydaları. Təşkilatçı hakimləri brif və çəkişmələrin qiymətləndirmə qaydaları ilə təmin edir.

B. Komanda qiymətləndirməsi

1. Ümumi qiymət. Seçim Raundunda bir komandanın ümumi qiyməti briflərin (iddia və cavab brifləri) və şifahi çəkişmələrinin (iki çəkişmə) qiymətlərinin cəmidir. Ən yüksək mümkün ümumi qiymət 400 baldır.
2. Cəza. Cəzalar komandaya qarşı yönələn tədbirdir, cəza verildiyi təqdirdə komandanın ümumi qiymətindən bal çıxılır.

C. İrəliləyən komandaların seçilməsi

1. Uyğunluq. Yarım-Finalda iştirak etməyə 4 (dörd) ümumi qiyməti ən yüksək olan komandalar seçilir. Final Raunduna isə Yarım-final Raundunda 2 (iki) ən yaxşı nəticə göstərən komanda keçir.
2. Bərabərlik. Bərabərlik halında komandalar aşağıdakı kriteriyalara uyğun şəkildə irəliləyə bilər:

- (i) Ən yüksək brif qiymətləri çıxarılaqla, əgər bərabərlik yenə qalsa...
- (ii) Fərdi hakimlər tərəfindən komandaya verilən ən yüksək və ən aşağı şifahi çəkişmə balları çıxarıldıqdan sonra ən yüksək ümumi bal, əgər bərabərlik yenə qalsa...
- (iii) Fərdi hakimlər tərəfindən komandaya verilən ən yüksək və ən aşağı Cavabdeh Brif Qiymətləri çıxarıldıqdan sonra ən yüksək ümumi bal, əgər bərabərlik yenə qalsa...
- (iv) Fərdi hakimlər tərəfindən komandaya verilən ən yüksək 2 və ən aşağı 2 şifahi çəkişmə balları çıxarıldıqdan sonra ən yüksək ümumi bal, əgər bərabərlik yenə qalsa...
- (v) Fərdi hakimlər tərəfindən komandaya verilən ən yüksək 2 və ən aşağı 2 brif balları çıxarılaqla; bərabərlik pozulana qədər. Əgər bərabərlik bu yolla pozulmazsa, Təşkilatçı bunun üçün öz mülahizəsinə əsasən komandalardan bir-birinə qarşı əlavə çəkişməsinə təyin edə bilərlər.

D. Komanda xallarının paylaşılması

Hər bir komandanın qiymətləndirilməsinin nəticələri həmin komandanın Müsəbiqə veb saytındakı müvafiq səhifəsində yerləşdiriləcək. Bu nəticələr Təşkilatçı tərəfindən komandalara başqa müvafiq üsullarla da göndərilə bilər.

VI. CƏZALAR

1. Üz qabığı məlumatı. Hər hansı komandanın üz qabığı məlumatlarını dəqiq təqdim etməməsi 3 (üç) xalla cəzalandırılır.
2. Briflərin qeyri-məqbul sayda təqdim olunması. Komandalardan verdikləri qeyri-məqbul sayda briflər üçün cəzalandırılacaqlar. Komandalardan hər bir çatışmayan brif üçün beş (5) xalla cəzalandırılacaqlar.
3. Gecikmiş briflər. Hər hansı bir komanda öz briflərini müəyyən olunmuş Seçim Raundu Cədvəli tarixindən sonra təqdim edərsə, həmin tarixdən sonrakı 30 dəqiqə gecikmə üçün on (10) xalla cəzalandırılır. Hər hansı komanda öz briflərini həmin tarixdən 31-60 dəqiqə sonra təqdim edərsə həmin komanda əlavə 10 xalla cəzalandırılır. Hansısa komanda öz briflərini həmin tarixdən 60 dəqiqə və ya 1 saat keçdikdən sonra təqdim edərsə əlavə 20 xalla, ümumilikdə isə 40 xalla cəzalandırılır. Hansısa komanda öz briflərini 24 saat ərzində təqdim etməsə Seçimlərdən kənarlaşdırılır.
4. Normadan artıq uzunluq. Komandalardan briflərdə **II Bölmə A. 2**-də göstərilən “söz sayı limiti”nə görə hər birdən əlliyyə kimi (1-50) limiti keçdiyi üçün 20 xal cəzalandırılır.
5. Şifahi çıxışda əlavə istinad olunan hüquq qaydalarını təqdim etməmə. Belə təqdimatın həyata keçirilməməsi halında komanda 15 xalla cəzalandırılır.
5. Xarici yardım. **I Bölmə D. 1**-də göstərilən tədqiqat və xarici yardım qaydalarını pozan istənilən komanda kənarlaşdırıla bilər. Təşkilatçı istənilən belə hadisəni şübhəli komandaya izahat imkanı verdikdən sonra araşdırır. Kənarlaşdırılma əvəzinə, Təşkilatçı öz diskresion səlahiyyətinə görə komandanı “Xarici yardım” qaydalarını pozduğuna görə cəzalandıra bilər.

6. Format və istinad səhvləri. Brifdə edilən format və ya istinad səhvləri ilə bağlı təyin olunmuş cəzalara uyğun olaraq brifin nəticəsindən müvafiq bal çıxılır. Brifdə yanlış sətir aralığından istifadəyə görə 2 (iki) bal, yanlış şriftdən istifadəyə görə 3 (üç) bal, yanlış şrift ölçüsündən istifadəyə görə 3 (üç) bal, brifə daxil edilməli olan hissələrdən olmamasına görə hər olmayan hissə üçün 5 (beş) bal cəza müəyyən edilir.

7. Diskresion cəza. Tənzim olunmamış hər hansı hal baş verərsə Təşkilatçı cəzalandırma ilə bağlı diskresion səlahiyyətə sahibdir.